

Avropa qıtəsində artan geosiyasi gərginlik Azərbaycanı bu qıtə üçün vazkeçilməz amilə çevirib. Regionda ən çox enerji potensialına malik olan ölkəmiz daxili tələbatı ödəməklə yanaşı, enerji ixracında önemli yer tutur. Dünyada baş verən iqlim dəyişkənlüyü, qlobal istiləşmə, şimal və cənub qütb dairələrində buzlaqların sürətlə əriməsi ətraf mühitin qorunmasını ön plana çıxarıb. Bu səbəbdən dünyanın qabaqcıl ölkələri yaşıl enerji istehsalını və istifadəsini artırmağı prioritet sahə kimi qarşıya qoyublar. Azərbaycan dünyanın bir çox ölkələrinə təbii qaz, neft və neft məhsulları ixrac edir. Lakin son illərdə, xüsusilə işğaldan azad olunmuş ərazilərdə yaşıl enerjinin inkişafına önemli yer verilib.

Belə ki, Prezident İlham Əliyev Qarabağı və Şərqi Zəngəzuru yaşıl enerji zonası elan edib. Bu sahədə olan imkanlarımız tezliklə işğaldan azad olunan əraziləri yaşıl enerji mərkəzinə çevirəcək. Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndləri layihəsinin əsas komponentlərindən biri də

Azərbaycan Avro-pa İttifaqı üçün investisiya baxımından da regionda birinci sıradadır. Belə ki, qurum Cənubi Qafqazda Gürcüstan və Ermenistandan fərqli olaraq, ölkəmizə daha çox investisiya qoyulub. Enerji sahəsində əməkdaşlıq Cənub Qaz Dəhlizi və sitesilə inkişaf edir. TANAP və TAP vasitəsilə Avropaya ixrac olunan təbii qaz qıtənin əsas alternativ enerji mənbələrindən biridir. Avrasiyada geosiyasi vəziyyətin dəyişməsi ixrac olunan qazın həcmini artırmağı zəruri edir. Belə ki, Azərbaycan ilə Avropa İttifaqı arasında TANAP-in 16 milyard kubmetrdən 30 milyard, TAP-in 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirilməsi proqnozlaşdırılır.

Fevralın 3-də Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvəret Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvəret Şurası çərçivəsində nazirlərin 1-ci iclasında iştirak edən dövlətimizin başçısı İlham Əliyev

caqdır. Yəni cəmi 710 meqavat. Hər şey plan üzrə gedərsə, təxminən bir il və ya ilyarım ərzində

Əməkdaşlığın önəmini artırın platforma:

alternativ enerji sahələridir. Bu layihəyə əsasən, bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai işə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək. Qarabağın ekoloji tarazlığının qorunub saxlanılması üçün elektrik enerjisi istehsalında yaşıl enerjinin (əsasən günəş, külək stansiyalarından və kiçik çaylar üzərində quraqşdırılmış su elektrik stansiyalarından) istifadə olunması fayda götərcək.

Azərbaycan yaşıl enerji istehsalı üçün çox böyük potensiala malikdir. Yalnız dənizdə külək enerjisinin potensialı 157, quruda külək və günəş enerjisinin potensialı 27 qiqavatdır. İşğaldan azad olunan torpaqlarda 10 qiqavata yaxındır. Naxçıvan Muxtar Respublikasında böyük bərpəolunan enerji potensialı müəyyən edilib. Hazırda 500 meqavatlıq Günəş Elektrik Stansiyasının tikintisi ilə bağlı danışçılar aparılır.

2022-ci ildə Azərbaycan, Macarıstan, Gürcüstan və Rumınıya hökumətləri arasında yaşıl enerji sahəsində Strateji Tərəfdəşliq haqqında Saziş imzalanıb. İmzalanan Saziş əsasən, Azərbaycan Avropaya yaşıl enerji ixrac edəcək. Xəzər dənizindən istehsal olunan yaşıl enerji Qara dənizdən keçərək "köhnə qitəyə" çatdırılacaq. İlk mərhələdə 4 ölkə iştirak etse də, gələcək illər ərzində ölkələrin sayının çoxalması ehtimal edilir.

Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq yüksək səviyyədə davam edir. Prezident İlham Əliyevin və Avropa İttifaqının yüksəkvəzifli şəxslərinin qarşılıqlı səfərləri əməkdaşlığın inkişafına böyük töhfələr verir.

ötən dövr ərzində Azərbaycanın enerji sektorunda qazandığı uğurlardan, dünyanın enerji təhlükəsizliyinə verdiyi töhfələrdən danışib. Tədbirde Avropa Komissiyasının, Türkiye, İtalya, ABŞ, Büyük Britaniya, Gürcüstan, Macarıstan, Rumınıya, Bolqarıstan, Yunanistan, Albaniya, Moldova, Montenegro, Serbiya, Ukrayna və Xorvatiyanın yüksək səviyyəli nümayəndələri iştirak ediblər. Enerji şirkətlərindən SOCAR, BP, BOTAŞ, TANAP, TAP, TPAO, TAQA, Bulgargaz EAD, Bulgartransgaz, ICGB, Fluxys, ROMGAZ SA, SACE, Desfa, TotalEnergies, FGSZ Ltd, SNAM, Uniper, Petronas, "ACWA Power", "Masdar", Fortescue Future Industries, WindEurope, SolarPower Europe, maliyyə təsisatlarından isə Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya Infrastruktur və İnvestisiya Bankı, Asiya İnkişaf Bankı və digər qurumlar təmsil olunub.

Bu gün Azərbaycan "Masdar" və "ACWA Power" kimi investorlarla birlikdə günəş və külək enerjisinin istehsalı ilə bağlı iki sərmayə layihəsinə həyata keçirir. Bu layihənin ümumi həcmi 470 meqavatdır. Həmçinin bu yaxınlarda BP şirkəti ilə birlikdə bir layihənin icrasına başlanacaq. Bu, işğaldan azad olunmuş Cəbrayıllı rayonunun ərazisində inşa ediləcək 240 meqavatlıq elektrik stansiyası ol-

yaşıl enerji

ölkəmiz bu həcmdə bərpəolunan enerji istehsal edəcək. Bu isə yüz milyonlarla kubmetr qaza ixrac məqsədləri üçün qənaət etməyə imkan verəcəkdir.

Bərpəolunan enerji ilə bağlı dövlətimizin planlarına gəldikdə hələ ki, üç əsas enerji şirkəti ilə Azərbaycan arasında razılışdırılmış və imzalanan anlaşma memorandumu var. Onlara uyğun olaraq həm quruda, həm də dənizdə 25 qiqavat bərpəolunan günəş və külək enerjisi istehsal ediləcəkdir. Bu həcmi 10 qiqavatı "Masdar" şirkəti, 12 qiqavatı "Fortescue" şirkəti tərəfindən istehsal oluna-caqdır. "ACWA Power" şirkəti isə imzalannmış və hazırda icra olunan razılışmaya əlavə olaraq 2,5 qiqavat enerjinin istehsalı üzrə öhdəlik götürəcəkdir. Bu, həqiqətən də ölkəmiz üçün çox böyük potensialdır.

Musa BAĞIRLI,
"Respublika".